

“Azərbaycan Beynəlxalq Bankı”
Açıq Səhmdar Cəmiyyətinin
2021-ci il üzrə
YARIMİLLİK İDARƏETMƏ HESABATI

1. Emitentin tam və qısaldılmış adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), dövlət qeydiyyatının tarixi və nömrəsi

Tam adı: “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti

Qısaldılmış adı: ABB ASC

VÖEN: 9900001881

Dövlət qeydiyyatı haqqında məlumat:

Dövlət qeydiyyatına alındığı tarix: 30.12.1992;

Hüquqi şəxsin eyniləşdirmə kodu: 1765522;

Dövlət qeydiyyatını həyata keçirmiş orqanın adı: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi; Dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi: 2, 23.12.2005-ci il, AR Ədliyyə Nazirliyi tərəfindən verilmişdir.

2. Emitentin hüquqi ünvanı və olduğu yer

Hüquqi ünvanı: Bakı şəhəri, AZ1005, Nizami küç., 67;

Poçt ünvanı: Bakı şəhəri, AZ1005, Nizami küç., 67;

Əlaqə telefonları: (012) 493 00 91 faks: (012) 493 40 91; Elektron poçt ünvanı: info@abb-bank.az;

İnternet şəbəkəsində rəsmi sahifəsi: www.abb-bank.az

3. Emitentin adında dəyişikliklər olduqda, emitentin bütün əvvəlki adları, habelə onların qeydiyyata alındığı tarixlər, emitent digər hüquqi şəxsin bölünməsi və ya tərkibindən ayrılması şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxsin adı, emitent hüquqi şəxslərin birləşməsi və ya çevrilmə şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları

Emitent 30.12.1992-ci il tarixində AR Mərkəzi Bankı tərəfindən “Azərbaycan Respublikası Beynəlxalq Bankı” Səhmdar-Kommersiya Bankı adı ilə dövlət qeydiyyatına alınmışdır;

Adı dəyişilərək 23.12.2005-ci il tarixində AR Ədliyyə Nazirliyi tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti kimi yenidən dövlət qeydiyyatına¹

alınmışdır. Qeydiyyat nömrəsi 2.

4. Emitentin hesabat dövrü ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəliklərinin adı, olduqları yer və qeydiyyatları haqqında məlumatlar
Dövr ərzində yaranmış və ləğv edilmiş filial və nümayəndəlik mövcud deyil.

5. Emitentin hesabat dövrü ərzində yaranmış və ya ləğv edilmiş hər bir törəmə cəmiyyətinin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, qeydiyyatı haqqında məlumatlar, nizamnamə kapitalında emitentin payı, hüquqi şəxsin emitentin törəmə cəmiyyəti hesab olunması üçün əsas olan müqavilənin bağlanma tarixi və qüvvədə olma müddəti
Dövr ərzində yaranmış və ləğv edilmiş törəmə müəssisəsi mövcud deyil.

6. Emitent şirkətlər qrupunun bir hissəsi olduğu təqdirdə qrupun adı
Emitent şirkətlər qrupunun üzvü deyil.

7. Emitentin məşğul olduğu fəaliyyət istiqamətləri
Emitent AR qanunvericiliyində müəyyən edilmiş qaydada bank fəaliyyətini həyata keçirir.

8. Emitent lisenziya və ya icazəyə malik olduqda, onlar üzrə fəaliyyət növləri və qüvvədə olma müddətləri

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müddətsiz verilmiş 01.02.2006-cı il tarixli 06/06-224 nömrəli bank fəaliyyətini həyata keçirmək üçün Bank lisenziyası.

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müddətsiz verilmiş 01.02.2006-cı il tarixli 06/06-225 nömrəli valyuta qiymətlilərinin (nağd xarici valyuta və xarici valyuta qiymətli kağızlar) Azərbaycan Respublikası ərazisinə gətirilməsi və respublikadan çıxarılması üçün İcazə № 1.

9. Emitentin təklif etdiyi məhsullar və xidmətlər

Emitent öz müştərilərinə aşağıdakı məhsullar təklif edir:

Fərdi müştərilər:

- Cari hesablara xidmət
- Kassa əməliyyatları
- Mübadilə əməliyyatları

- Mütəmadi köçürmələr
- Əmanətlər
- Kreditlər
- 24/7 rejimində işləyən bank xidməti kanalları (internet bankçılıq, mobil bankçılıq, ödəniş terminalları, ATM-lər, nağd vəsait qəbul edən ATM-lər)
- Elektron xidmətlər (SMS-xəbərdarlıq, KartTransfer, onlayn kredit ödənişi, onlayn kart və kredit sifarişi və s.)
- Ödəniş kartlarının emissiyası və ekvayrinqi (VISA, MasterCard, AmericanExpress, JCB, DinersClub, UnionPay)
- Pul köçürmələri (hesabdan köçürmələr və təcili köçürmələr (ManatExpress, Granat, UPT, Contact, WesternUnion)
- Depozit sənədlərinin icarəsi
- ƏLA xidmət mərkəzi

Korporativ müştərilər:

- Cari hesablara xidmət
- Kassa əməliyyatları
- Mübadilə əməliyyatları
- Əmanətlər
- Kreditlər
- İnternet Bankçılıq
- Korporativ və biznes ödəniş kartları
- Köçürmələr
- Depozit sənədlərinin icarəsi
- Sənədli əməliyyatlar (akkreditiv, qarantiyalar)
- Kartların ödənişə qəbulu və elektron ticarət

Bankın xidmət şəbəkəsi 53 filial, 24 şöbədən, 889 bankomatdan və 9 mindən artıq olan POS-terminaldan ibarətdir.

10. Emitentin işçilərinin sayı və onun rüblük dinamikası (tapşırıq müqaviləsi ilə çalışan şəxslər istisna olunmaqla)

30.06.2020 – 2332 nəfər

30.09.2020 – 2461 nəfər

31.12.2020 – 2615 nəfər

31.03.2021 – 2647 nəfər

30.06.2021 – 2673 nəfər

11. Emitentin idarəetmə orqanları haqqında məlumat: direktorlar şurası (müşahidə şurası) (olduqda), icra orqanı, audit komitəsi (olduqda), onların üzvlərinin adı, soyadı, atasının adı

Emitentin idarəetmə orqanları Səhmdarların Ümumi Yığıncağından, Müşahidə Şurasından, İdarə Heyətindən və Audit Komitəsindən ibarətdir.

Müşahidə Şurasının tərkibi:

- Mövsümov Şahmar Arif oğlu - Müşahidə Şurasının sədri
- Şahbazov Rüstəm Adıgözel oğlu - Müşahidə Şurasının üzvü
- Hüseynov Emin Zamin oğlu - Müşahidə Şurasının üzvü
- Əhədov Xəlid Nüreddin oğlu - Müşahidə Şurasının üzvü
- Bayramova Səidə Zeynal qızı - Müşahidə Şurasının üzvü

İdarə Heyətinin tərkibi:

- İbrahimov Abbas Məmmədli oğlu – İdarə Heyətinin sədri
- Həbibullayev İlham Səbahəddin oğlu – İdarə Heyəti sədrinin birinci müavini
- Əliyev Nəbi Etibar oğlu - İdarə Heyəti sədrinin müavini
- Əmirov Aqşin Zəkaray oğlu - İdarə Heyəti sədrinin müavini
- Həbibullayev Elmir Şirin oğlu - İdarə Heyəti sədrinin müavini
- Əhmədov Vəlif Eldar oğlu - İdarə Heyəti sədrinin müavini
- Tahirli Tələh Ağacan oğlu – İdarə Heyəti sədrinin müavini

Audit Komitəsinin tərkibi:

- Məmmədov Azad Musa oğlu - Audit Komitəsinin sədri
- Məmmədov Məcid Həsən oğlu - Audit Komitəsinin üzvü
- Məmmədov Zamiq İsa oğlu - Audit Komitəsinin üzvü

12. Emitentin fiziki və hüquqi şəxs olan səhmdarlarının (payçılarının) ayrı-ayılıqda sayı

Fiziki şəxslər: 1 745

Hüquqi şəxslər: 17

13. Emitentin nizamnamə kapitalının beş faizi və daha artıq həcmdə səsli səhmlərinə (paylara) malik olan şəxslər (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı (səhmlərin hər növü üzrə ayrı-ayrılıqda göstərilir) və emitentin nizamnamə kapitalında payı

S. Vurğun küçəsi 83
VÖEN 1401555071
Səhm (ədəd) – 4 201 786 773
Məbləğ – 1 134 482 428,71 AZN
Nisbət: 91.40 %

**14. Nizamnamə kapitalında emitentin payı beş faizdən az olmayan hüquqi şəxslər
(hüquqi şəxsin adı, olduğu yer, VÖEN-i, nizamnamə kapitalında emitentin payı)**

Hüquqi şəxsin adı: Общество с Ограниченной Ответственностью «Банк МБА-Москва»

Hüquqi ünvanı: 123022, г. Москва, ул. Рочдельская, д. 14, стр. 1

Qeydiyyatı haqqında məlumat: RF Mərkəzi Bankı, 24.01.2002-ci il tarixli, 3395N-li lisenziya; Nizamnamə kapitalında Emitentin payı: 101 623 100 manat (AZN); 100%.

Hüquqi şəxsin adı: “ABB-Invest İnvestisiya Şirkəti ” QSC

Hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi ev 67;

VÖEN: 1405161661

Qeydiyyatı haqqında məlumat: AR İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti, 24.06.2020-ci il tarixli, 1405161661 N-li şəhadətnamə

Nizamnamə kapitalında Emitentin payı: 3 000 000 manat (AZN); 100%.

Hüquqi şəxsin adı: “Azərikard” Məhdud Məsuliyyətli Cəmiyyəti

Hüquqi ünvanı: Bakı şəh., Nizami küç., 67;

VÖEN-i: 1400318341

Qeydiyyatı haqqında məlumat: AR Ədliyyə Nazirliyi, 04.07.1996-cı il tarixli 2043N-li şəhadətnamə

Nizamnamə kapitalında Emitentin payı: 500.000 manat (AZN); 100%.

Hüquqi şəxsin adı: “Beynəlxalq Lizinq ” Qapalı Səhmdar Cəmiyyəti ;

Hüquqi ünvanı: Bakı şəh., Nəsimi rayonu, Füzuli küçəsi 65;

VÖEN-i: 1300459221

Qeydiyyatı haqqında məlumat: AR Ədliyyə Nazirliyi, 06.07.1999-ci il tarixli, 551 N-li şəhadətnamə. Adının və təşkilati hüquqi formasının dəyişməsi ilə əlaqədar olaraq 27.06.2002-ci il tarixdə, yenidən qeydiyyatdan keçmişdir; 0102-A1-616 N-li şəhadətnamə ; Adının və təşkilati hüquqi formasının dəyişməsi ilə əlaqədar olaraq 14.06.2007-ci il tarixdə, yenidən qeydiyyatdan keçmişdir ; 1107-T28- 4446 N-li şəhadətnamə ;

Nizamnamə kapitalında Emitentin payı: 1 260 000 manat (AZN); 100%.

Hüquqi şəxsin adı: Bakı Banklararası Valyuta Birjası

Hüquqi ünvanı : Bakı şəhəri, Səbail rayonu, Bülbül pr, ev 19

VÖEN-i: 9900014211

Qeydiyyatı haqqında məlumat: AR Ədliyyə Nazirliyi Kollegiyasının 26.07.1993-cü il tarixli qərarı ilə dövlət qeydiyyatına alınıb. 22.02.2005-ci il tarixində yenidən qeydiyyata alınmışdır;

Nizamnamə kapitalında Emitentin payı: 200 manat (AZN); 20%.

Hüquqi şəxsin adı: "IBA – GEO" SC

Hüquqi ünvanı: 18, Bochorma str., 0144, Tbilisi, Georgia;

Nizamnamə kapitalında Emitentin payı: 630 manat (AZN); 100%.

Hüquqi şəxsin adı: "Azərbaycan Kredit Bürosu" Məhdud Məsuliyyətli Cəmiyyəti

Hüquqi ünvanı: Bakı şəh., Yasamal rayonu, Cəfər Cəbbarlı küç., ev 40C;

VÖEN: 1305349901

Qeydiyyatı haqqında məlumat: AR Vergilər Nazirliyi, 15.01.2018-ci il tarixli, 1305349901 N-li şəhadətnamə

Nizamnamə kapitalında Emitentin payı : 250 000 manat (AZN); 12.5%.

15. Emitentin səhmdarlarının (payçılarının) hesabat dövrü ərzində keçirilmiş yığıncaqları barədə məlumat:

- yığıncağın keçirilmə tarixi və yeri (ünvan)
- ümumi yığıncaqda qəbul edilmiş qərarlar

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin səhmdarlarının 20.06.2021-ci il tarixli növbəti qiyabi səsvermə qaydasında keçirilmişdir.

Yığıncaqda aşağıdakı qərarlar qəbul edilmişdir:

- "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2020-ci ilin maliyyə hesabatının təsdiq edilməsi haqqında;
- 2020-ci ilin maliyyə nəticələrinə əsasən dividendin ödənilməsi haqqında;
- 2021-2023-ci illərin maliyyə nəticələrinə görə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin əməkdaşlarının mükafatlandırılması haqqında;
- İbrahimov Abbas Məmmədli oğlunun növbəti 3 il müddətinə yenidən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri təyin edilməsi haqqında.

16. Emitentin dövriyyədə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat (investisiya qiymətli kağızların hər buraxılışı ayrı-ayrılıqda göstərilir):

İnvestisiya qiymətli kağızın növü və forması:

Adi sənədsiz adlı səhmlər.

İnvestisiya qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi:

AZ 1004004581

Son emissiyanın yekunları haqqında hesabatın qeydiyyat tarixi: 23 Yanvar 2017-ci il

İnvestisiya qiymətli kağızların miqdarı və nominal dəyəri

Hər birinin nominal dəyəri 0,27 (sıfır tam iyirmi yeddi) manat olan 4.597.360.178 (dörd milyard beş yüz doxsan yeddi milyon üç yüz altmış min yüz yetmiş səkkiz) ədəd adi sənədsiz adlı səhmlər.

İnvestisiya qiymətli kağızlar buraxılışının məcmu nominal dəyəri

1 241 287 248,06 (bir milyard iki yüz qırx bir milyon iki yüz səksən yeddi min iki yüz qırx səkkiz manat altı qəpik).

Hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat (hesabat ilində səhmlərin hər növü üzrə ödənilmiş dividendlərin məbləği göstərilir)

Hesabat dövrü ərzində emitent tərəfindən səhmlər üzrə dividend ödənilmişdir,

Faizli istiqrazlar buraxılışı haqqında məlumatda - istiqrazlar üzrə gəlirliyin illik faiz dərəcəsi

Emitentin İdarə Heyətinin 121 N-li, 30.08.2017-ci il tarixli iclasında alınmış qərara əsasən (borc qiymətli kağızların) buraxılışı:

İstiqrazın növü: qiymətli kağız

Həcmi: 452 382 000 ABŞ dolları

Ödəniş müddəti: 2024-cü il

Status: təminatlı, subordinasıya edilməyən

Yerləşdirmə növü: açıq

Valyuta: ABŞ dolları

Gəlirlilik: 3.5 %

Gəlirlilik növü: faiz.

İnvestisiya qiymətli kağızların yerləşdirildiyi və ya tədavüldə olduğu fond birjasının adı və olduğu yer (olduqda)

"Bakı Fond Birjası" Qapalı Səhmdar Cəmiyyəti VÖEN: 1700262271

Hüquqi ünvanı: AZ1095, Bakı şəhəri Səbail rayonu, Bülbül pr., ev 19

Faktiki ünvanı: AZ1025, Bakı şəhəri, Babək prospekti, Ə. Quliyev 11/31.

17. Emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdlər barədə məlumatlar

18. Emitent tərəfindən aidiyyəti şəxslərlə bağlanmış əqdlər barədə məlumatlar

- 30.06.2021-ci il tarixinə Emitentin törəmə müəssələri və törəmə bankları ilə bağlanmış əqdlər üzrə kredit qalıqları 31 785 110 AZN təşkil etmişdir.
- Banka aidiyyəti olan fiziki şəxslər və onlar adından hərəkət edən şəxslərlə bağlanmış kredit əqdləri üzrə qalıq 2 037 470 AZN təşkil etmişdir.

19. Hesabatın açıqlanma mənbəyi haqqında məlumat

Emitentin rəsmi saytında: <https://abb-bank.az/> .

“Azərbaycan Beynəlxalq Bankı ASC”-nin
İdarə Heyəti sədrinin müavini-
Baş maliyyə inzibatçısı



Nəbi Əliyev

Mühasibatlıq və Uçot
Departamentinin direktoru



Əzim Kazımov

MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT

30.06.2021

(min manatla)

	Hesabat dövrü	Ötən ilin sonu
Aktivlər:	8,856,003.30	8,962,792.74
Nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən blokləşdırılmış nağd vəsait	2,098,941.07	2,521,884.06
Ticarət və investisiya qiymətli kağızları	1,414,142.71	1,267,976.14
Banklar və digər maliyyə institutlarındakı depozitlər	2,526,336.00	2,484,845.50
Banklar və digər maliyyə institutlarına verilən kreditlər	11,200.00	7,770.00
Müştərilərə verilmiş kreditlər	2,700,713.57	2,609,099.55
a) istehlak kreditləri	656,037.00	599,930.02
b) biznes kreditləri	1,358,771.73	1,323,360.81
c) daşınmaz əmlak kreditləri	685,904.84	685,808.72
d) digər kreditlər	0.00	0.00
(Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat)	-260,882.85	-242,866.60
Müştərilərə verilmiş kreditlər (xalis)	2,439,830.72	2,366,232.95
Əmlak və avadanlıqlar	175,643.02	165,996.64
Qeyri-maddi aktivlər	16,135.79	17,970.07
Təxirə salınmış vergi aktivləri	0.00	0.00
Balansdankənar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat	-118,859.63	-128,672.05
Digər aktivlər	292,633.62	258,789.43
Öhdəliklər:	7,376,372.59	7,636,190.40
Depozitlər	5,782,325.08	5,549,577.23
a) fiziki şəxslərin depozitləri	1,209,635.52	1,290,279.40
b) hüquqi şəxslərin depozitləri	4,572,689.56	4,259,297.83
Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər	115,000.00	115,000.00
Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər	222,944.49	192,387.17
Borc qiymətli kağızları	769,049.40	1,621,157.40
Cari vergi öhdəlikləri	12,343.79	7,217.16
Təxirə salınmış vergi öhdəliyi	16,052.49	16,052.49
Subordinasiya borc öhdəlikləri		0.00
Digər öhdəliklər	458,657.34	134,798.95
Kapital:	1,479,630.71	1,326,602.34
Səhmdar kapitalı	1,224,477.78	1,224,477.78
Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər)	0.00	0.00
Bölüşdürülməmiş mənfəət	127,659.83	-20,489.95
Ümumi ehtiyatlar:	127,493.10	122,614.51
a) kreditlər, lizinqlər və digər tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar	33,443.54	24,602.56
b) əsas vəsaitlərin qiymətləndirilməsindən adi ehtiyatlar	29,493.05	29,493.05
c) digər ümumi ehtiyatlar	64,556.51	68,518.90
Cəmi öhdəliklər və kapital	8,856,003.30	8,962,792.74

MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT

30.06.2021

(min manatla)

	Cari dövr	Keçən ilin müvafiq dövrü
Faiz gəlirləri:	215428.69	202224.97
Müştərilərə verilmiş kreditlər	136456.11	119768.29
Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri	543.33	338.71
Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri	42873.09	54405.98
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri	29431.51	17552.73
Digər faiz gəlirləri	6124.65	10159.26
Faiz xərcləri:	51691.39	51549.23
Depozitlər üzrə faizlər	20374.49	18622.25
Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri	2259.15	0
Cəlb edilmiş kreditlərə görə ödənilən faizlər	389.46	2334.69
Pul bazarı alətlərinə ödənilən faizlər		
Qiymətli kağızlar üzrə faizlər	28668.29	30592.29
Digər faiz xərcləri		0
Xalis faiz gəliri (zərəri)	163737.3	150675.74
Qeyri-faiz gəlirləri:	99330.34	60406.57
Alınan haqq və kommissiya gəliri	30456.71	33301.47
Xarici valyutadan gəlir/zərər (məzənnə dəyişməsi daxil olmaqla)	29777.93	27022.14
Qiymətli kağızların satışından və yenidən qiymətləndirilməsindən gəlir/zərər	-2496.61	-177.1
Digər gəlirlər	41592.31	260.06
Qeyri-faiz xərcləri:	98692.87	75984.65
Əmək haqqı və digər kompensiya növləri üzrə xərclər	45518	31208.31
Ümumi və inzibati xərclər	7502.53	7196.17
Amortizasiya xərcləri	11258.83	10573.78
Digər xərclər	34413.51	27006.39
(Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar)	1355.55	-11179.81
Mənfəət vergisindən əvvəlki mənfəət(zərər)	163019.22	146277.47
Mənfəət vergisi	14869.44	27798.85
Dövr üzrə xalis mənfəət	148149.78	118478.62

BANK KAPITALININ STRUKTURU VƏ ADEKVATLIĞI BARƏDƏ MƏLUMATLAR

30.06.2021

(min manatla)

1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)	1,203,987.83
a) Adi səhmlər (tam ödənilmiş paylar)	1,224,477.78
b) Qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər	0.00
c) Səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait	0.00
d) Bölüşdürülməmiş xalis mənfəət (zərər), cəmi	-20,489.95
d1) əvvəlki illərin mənfəəti (zərəri)	-20,489.95
d2) (çıx) cari ilin zərəri	0.00
d3) kapital ehtiyatları (fondları)	0.00
e) Digər	0.00
2. I dərəcəli kapitaldan tutulmalar	16,135.79
a) Qeyri-maddi aktivlər	16,135.79
b) Təxirə salınmış vergi aktivləri	
3. Tutulmalardan sonra I dərəcəli kapitalı (1—2)	1,187,852.04
4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)	181,593.33
a) Cari ilin mənfəəti	148,149.78
b) Ümumi ehtiyatlar (aktivlər üzrə yaradılmış adi ehtiyatlardan çox olmamaqla)	33,443.55
c) Kapitalın digər komponentləri	0.00
c1) kumulyativ müddətsiz imtiyazlı səhmlər	0.00
c2) subordinasiya borc öhdəlikləri	0.00
d) Digər vəsaitlər	0.00
5. Məcmu kapital (3+4)	1,369,445.37
6. Məcmu kapitaldan tutulmalar :	105,613.93
a) Birləşməmiş (konsolidasiya olunmamış) törəmə banka və digər maliyyə idarələrinin kapitalına və bütün qeyri-bank müəssisələrinə kapital investisiyaları, o cümlədən qarşılıqlı investisiyalar (xalis)	105,123.73
b) Bütün digər investisiyalar (xalis)	490.20
7. Tutulmalardan sonra məcmu kapital (5-6)	1,263,831.44
8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər*	3,945,177.24
8.1. 0%-lik risk qrupuna daxil olan aktivlər	0.00
8.2. 20%-lik risk qrupuna daxil olan aktivlər	223,595.40
8.3. 35%-lik risk qrupuna daxil olan aktivlər	28,281.20
8.4. 50%-lik risk qrupuna daxil olan aktivlər	984,831.85
8.5. 75%-lik risk qrupuna daxil olan aktivlər	0.00
8.6. 100%-lik risk qrupuna daxil olan aktivlər	2,466,453.80
8.7. 100%-dən yuxarı risk qrupuna daxil olan aktivlər	242,014.99

*risk qruplarının tərkibi "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları" ilə müəyyən olunur.

Faizlə

Əmsallar	Sistem əhəmiyyətli banklar üçün norma	Sistem əhəmiyyətli banklar istisna olmaqla norma	Fakt
9. I dərəcəli kapitalın adekvatlıq əmsalı	01.01.2020-yə qədər minimum 5.5%, 01.01.2020-dən sonra minimum 6%	minimum 5%	30.11
10. məcmu kapitalın adekvatlıq əmsalı	01.01.2021-yə qədər minimum 11%, 01.01.2021-dən sonra minimum 12%	minimum 10%	32.03
11. Leverec əmsalı	minimum 5%	minimum 4%	12.34

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT

30.06.2021

(min manatla)

	Cari hesabat dövrü	Əvvəlki hesabat dövrü
Əməliyyat fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin hərəkəti		
Alınmış faizlər	174,835.90	82,002.99
Ödənilmiş faizlər	-44,509.40	-41,942.73
Alınmış haqq və kommissiyalar	75,421.65	17,466.31
Ödənilmiş haqq və kommissiyalar	-17,756.09	-8,211.60
Xarici valyuta əməliyyatlarından xalis gəlir	27,445.56	14,593.93
Xarici valyutada törəmə maliyyə alətlərindən realizasiya olunmuş xalis gəlir	0.00	0.00
Ödənilmiş əmək haqqı və digər kompensasiyalar	-45,626.16	-18,425.00
Ödənilmiş ümumi və inzibati xərclər	-23,186.01	-13,753.99
Ümitsiz borclardan daxilolmalar	-23,528.95	197.23
Alınmış digər əməliyyat gəlirləri	1,357.31	489.70
Ödənilmiş digər əməliyyat xərcləri	0.00	0.00
Əməliyyat aktivlərində və öhdəliklərində dəyişikliklərdən əvvəl bank fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti	124,453.81	32,416.84
Əməliyyat aktivlərindən xalis artım/azalma	138,761.24	-243,023.72
Banklara verilmiş kreditlərdə və depozitlərdə xalis artım (azalma)	127,400.71	-171,138.49
Müştərilərə verilmiş kreditlərdə xalis artım (azalma)	-37,398.47	-54,215.55
Digər aktivlərdə xalis artım (azalma)	48,758.99	-17,669.68
Əməliyyat öhdəliklərindən xalis artım/azalma	382,933.51	178,212.27
Banklardan və digər maliyyə təşkilatlarından cəlb olunan depozitlər üzrə xalis artım (azalma)	45,523.18	-14,146.22
Mərkəzi Bank üzrə öhdəliklərdə xalis artım (azalma)	0.00	0.00
Müştərilərin depozitləri və cari hesablarında xalis artım (azalma)	79,776.53	180,315.23
Digər öhdəliklərdə xalis artım (azalma)	257,633.80	12,043.26
Mənfəət vergisindən əvvəl bank fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti	646,148.54	-32,394.59
Ödənilmiş mənfəət vergisi	-14,869.44	-9,000.00
Əməliyyat fəaliyyəti ilə əlaqədar generasiya/istifadə edilən xalis pul vəsaitləri	631,279.11	-41,394.59
İnvestisiya fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin hərəkəti		
Əmlak və avadanlıqların alınması və avans ödənişləri	-17,434.77	-9,007.32
Əmlak və avadanlıqların satılmasından daxilolmalar	0.00	0.00
Qeyri-maddi aktivlərin alınması	1,320.67	513.60
Qeyri-maddi aktivlərin satılmasından daxilolmalar	0.00	0.00
Alınmış dividendlər	0.00	0.00
Satış üçün nəzərdə tutulan investisiya qiymətli kağızlarının satılması və geri alınması	-39,709.53	-95,025.92
Digər	346.53	-2,700.00
İnvestisiya fəaliyyəti ilə əlaqədar generasiya/istifadə olunan pul vəsaitlərinin hərəkəti	-55,477.10	-106,219.64
Maliyyələşdirmə fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin hərəkəti		
Digər borc öhdəliklərinin əldə olunması	10,970.43	-13,398.92
Digər borc öhdəliklərinin ödənilməsi	0.00	0.00
Subordinasiya borclarının əldə olunması	0.00	0.00
Subordinasiya borclarının ödənilməsi	0.00	0.00
Səhmdar kapitalının buraxılmasından daxilolmalar	-31.08	0.00
Digər maliyyə öhdəliklərinin cəlb edilməsi (ödənilməsi)	-850,017.00	-2,125.00
Maliyyələşdirmə fəaliyyəti ilə əlaqədar yaradılan/istifadə olunan pul vəsaitləri	-839,077.65	-15,523.92
Dövrün əvvəlinə pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	2,359,884.24	2,521,884.06
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərində xalis artım/(azalma)	-263,275.64	-163,138.15
Məzənnə dəyişikliyin pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərinə təsiri	2,332.37	1,138.33
Dövrün sonuna pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	2,098,941.07	2,359,884.24